


Sosial sektorun inkişaf göstəriciləri

İlkin məlumatlara görə, 2022-ci il ərzində ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 20.5 faiz artaraq 68914.6 milyon manata çatmışdır. Əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 6844.9 manat təşkil etmişdir.


Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 61897.7 milyon manatlıq (onun hər nəfərə düşən həcmi 6148.0 manat) və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 20.8 faiz çox vəsait qalmışdır.



Əmək haqqı

2022-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdlı çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 14.6 faiz artaraq 829.9 manat təşkil etmişdir. Əmək haqqı neft-qaz sektorunda 3388.6 manat, qeyri neft-qaz sektorunda 781.0 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 783.6 manat, özəl müəssisələrdə çalışan işçilərin əmək haqları isə 881.9 manat olmuşdur.

Mədəncixarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olmuşdur.



Demoqrafik vəziyyət

Ölkə əhalisinin sayı ilin əvvəlindən 58679 nəfər və ya 0.6 faiz artaraq 2022-ci il dekabr ayının 1-i vəziyyətinə 10215045 nəfərə çatmışdır. Əhalinin ümumi sayının 52.9 faizini şəhər, 47.1 faizini kənd sakinləri təşkil edir.

2022-ci ilin yanvar-noyabr aylarında ölkə üzrə 112758 doğulan körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici 12.2 təşkil etmişdir. Doğulan körpələrin 52.8 faizi oğlan, 47.2 faizi isə qız uşaqlarından ibarət olmuşdur.

Məşğulluq

2023-cü il yanvarın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5358.4 min nəfər olmuş, onlardan 5056.2 min nəfərini məşğul əhali təşkil etmişdir.

2022-ci il dekabrın 1-i vəziyyətinə muzzla işləyənlərin sayı 1732.5 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 903.3 min nəfər, qeyri-dövlət sektorunda isə 829.2 min nəfər təşkil etmişdir. İqtisadiyyatın neft-qaz sektorunda 31.6 min nəfər, qeyri neft-qaz sektorunda isə 1700.9 min nəfər çalışmışdır.

Müəssisə və təşkilatlarda muzzla çalışan işçilərin 23.7 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7.2 faizi tikintidə, 7.5 faizi emal sənayesində, 3.6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1.9 faizi mədənçıxarma sənayesində, 1.9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1.6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olmuşdur.

2022-ci ilin yanvar-noyabr aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 148.8 saat təşkil etmişdir.